

*Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2004-cü il 9 dekabr tarixli,
191 nömrəli qərarı ilə
təsdiq edilmişdir*

Poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların Siyahısı

1. Azərbaycan Respublikasına beynəlxalq poçt göndərişlərində göndərilməsi qadağan olan mal və əşyalar:

- 1.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 31 may tarixli, 105 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 3.1.1 — 3.1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş mal və əşyalar;
- 1.2. pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıqlar;
- 1.3. insan orqanları və (və ya) toxumaları;
- 1.4. canlı heyvanlar;
- 1.5. tezalıqan maddələr;
- 1.6. zəhərli və toksikoloji maddələr;
- 1.7. bioloji və infeksiyon maddələr;
- 1.8. civə, kimyəvi reaktivlər və turşular;
- 1.9. insanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyyatını təhqir edən materiallar;
- 1.10. tez xarab olan qida məhsulları;
- 1.11. öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər;
- 1.12. sikkələr, banknotlar və yol çekləri.

2. Azərbaycan Respublikasından beynəlxalq poçt göndərişlərində göndərilməsi qadağan olan mal və əşyalar:

- 2.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 31 may tarixli, 105 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 3.2.1 — 3.2.13-cü və 3.4-cü yarımbəndlərində nəzərdə tutulmuş mal və əşyalar;

- 2.2. pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıqlar;
- 2.3. insan orqanları və (və ya) toxumaları;
- 2.4. canlı heyvanlar;
- 2.5. tezalışan maddələr;
- 2.6. zəhərli və toksikoloji maddələr;
- 2.7. bioloji və infeksiyon maddələr;
- 2.8. civə, kimyəvi reaktivlər və turşular;
- 2.9. insanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyyatını təhqir edən materiallar;
- 2.10. tez xarab olan qida məhsulları;
- 2.11. öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər;
- 2.12. sikkələr, banknotlar və yol çekləri;
- 2.13. təyinat ölkəsinin idxalına qadağa qoyduğu mal və əşyalar;
- 2.14. Dövlət gerbi haqq olunmuş sənədlərin əsli;
- 2.15. dövlət kəmiyyət vahidləri etalonları;
- 2.16. Dövlət Arxiv Fondunun sənədləri.

3. Azərbaycan Respublikasının ərazisindən keçən (tranzit) beynəlxalq poçt göndərişlərində göndərilməsi qadağan olan mal və əşyalar:

- 3.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 31 may tarixli, 105 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 3.1.1 — 3.1.5-ci və 3.4-cü yarımbəndlərində nəzərdə tutulmuş mal və əşyalar;
- 3.2. canlı heyvanlar;
- 3.3. tezalışan maddələr;
- 3.4. zəhərli və toksikoloji maddələr;
- 3.5. bioloji və infeksiyon maddələr;
- 3.6. civə, kimyəvi reaktivlər və turşular;
- 3.7. insanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyyatını təhqir edən materiallar;

3.8. tez xarab olan qida məhsulları;

3.9. öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər.

4. Daxili poçt göndərişlərində göndərilməsi qadağan olan mal və əşyalar:

4.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 31 may tarixli, 105 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 3.1.1 — 3.1.5-ci və 3.4-cü yarımbəndlərində nəzərdə tutulmuş mal və əşyalar;

4.2. pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıqlar;

4.3. insan orqanları və (və ya) toxumaları;

4.4. canlı heyvanlar;

4.5. tezalısan maddələr;

4.6. zəhərli və toksikoloji maddələr;

4.7. bioloji və infeksiyon maddələr;

4.8. civə, kimyəvi reaktivlər və turşular;

4.9. insanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyyatını təhqir edən materiallar;

4.10. öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər;

4.11. sikkələr və banknotlar.

*Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2004-cü il 9 dekabr tarixli,
191 nömrəli qərarı ilə
təsdiq edilmişdir*

Poçt göndərişlərinin saxlanması, açılması, satışı və məhv edilməsi Qaydaları

1. Bu Qaydalar «Poçt rabitəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 31 avqust tarixli, 115 nömrəli Fərmanının 1.5-ci bəndinin icrası ilə əlaqədar hazırlanmışdır.

2. «Poçt haqqında» Azərbaycan Respublikası Qanununun 13.8-ci maddəsində nəzərdə tutulmuş paylanmayan poçt göndərişlərinin saxlanması, açılması, satışı və məhv edilməsi bu Qaydalarla tənzimlənir.
3. Paylanmayan poçt göndərişləri poçt operatorunun mərkəzləşdirilmiş qaydada müəyyən etdiyi yerdə saxlanılır.
4. Paylanmayan poçt göndərişlərinin mərkəzləşdirilmiş qaydada saxlanması üçün poçt operatoru tərəfindən müvafiq şərait yaradılır.
5. Poçt göndərişlərinin ünvan sahibinə və ya göndəriciyə çatdırılması mümkün olmadıqda, bu göndərişlər paylanmayan poçt göndərişinə aid edilərək, dərhal poçt operatorunun müəyyən etdiyi yerə göndərilir.
6. Paylanmayan poçt göndərişləri qanunvericilikdə müəyyən edilmiş hallar istisna olmaqla, təyin olunmuş yerə daxil olduğu gündən etibarən 6 ay müddətində saxlanılır. Bu müddət ərzində ünvan sahibi və ya göndərici aşkar edilərsə, poçt göndərişi müvafiq qaydada ona verilir və göndərişin saxlanması üçün müəyyən olunmuş qaydada və məbləğdə haqq alınır.
7. Poçt rabitəsi operatoru 3 (üç) ayda bir dəfədən az olmayaraq, paylanmayan poçt göndərişlərinin açılmasına razılıq almaq üçün məhkəməyə müraciət edir.
8. Paylanmayan poçt göndərişlərinin açılmasını, satışını və məhv edilməsini poçt operatoru tərəfindən yaradılan və daimi fəaliyyət göstərən xüsusi komissiya həyata keçirir. Komissiyanın tərkibi iki nəfərdən az olmamaqla, poçt operatorunun və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin bir nəfər nümayəndəsindən ibarət təyin edilir.
9. Poçt göndərişlərinin açılması və sahibsiz hesab edilməsi barədə məhkəmənin qərarına əsasən paylanmayan poçt göndərişləri komissiya tərəfindən açılır və müvafiq akt tərtib edilir.
10. Açılmış poçt göndərişlərinin içərisində aşkar edilmiş yazışma xarakterli materiallar məhv edilir. Sahibsiz hesab edilmiş digər əşyalar isə göndəricinin və ünvan sahibinin şəxsi və ya kommersiya xarakterli sirtinin məxfiliyinə xələl gətirmədiyi halda komissiya tərəfindən satışa çıxarılır. Poçt göndərişinin içərisində aşkar edilmiş nağd pul, həmçinin əşya və ya malların satışından əldə edilmiş vəsait poçt operatoru tərəfindən çəkilmiş xərclər çıxıldıqdan sonra dövlət büdcəsinə köçürülür. Satışa çıxarılmayan digər əşya və sənədlər poçt rabitəsi qaydalarına uyğun olaraq müvafiq orqanlara göndərilir.
11. Poçt göndərişlərinin saxlanması, açılması, satışı və məhv edilməsi ilə bağlı bu Qaydalarda nəzərdə tutulmayan digər məsələlər poçt operatorunun müəyyən olunmuş qaydada təsdiq edilmiş daxili normativ sənədi ilə həyata keçirilir.